



***Qurban BAYRAMOV,  
təqiqçi-ədəbiyyatşünas.***

Baltık ölkələrində - Litvada Mahiras Gamzayevas imzası ilə tanınmış ədəbiyyatşunas, tərcüməçi, publisist, ictimai və mədəni xadim, diaspor rəhbəri, həmvətənimiz Mahir Həmzəyev Azərbaycan mənəviyyatının yeni Avropa tipinin nümayəndəsidir. Onun ədəbi əlaqələrə aid nəzəri fikrimizin təqribən iki əsrlik tarixini əhatə edən tədqiqlərində tarixiliyin təkmülü əsasında ədəbiyyatşunaslığımızın empirik, sinkretik, analitik, bioqrafik və səsioloji mərhələləri məharətlə əhatə edilir, onların tarixi və estetik sərhədləri müəyyən ləşdirilir.

M.Həmzəyev ənənələrə güvənən, ənənə ilə mənəvi temasda olmayı bacaran fikir adamıdır. Onun yazılarında xalqın en dəyerli milli sərvəti olan SÖZ üçün məsuliyyəti, şərəfi və ezbəti duyuulmaqdır. Mahirin məqalələrində güclü bir fikri gərginlik var. Mənə ele gəlir ki, o, yazılarını çox böyük məsuliyyətlə yazır. Bu, hər şeydən əvvəl onun tədqiqatçı-alim, ziyanlı və vətəndaş kimi xalq, cəmiyyət qarşısında cavabdehlik duyğusundan irəli gəlir...

Onun gördüyü işlərin eksəriyyəti unikaldır, çünkü mədəniyyətimizi, ədəbiyyatımızı, xalqımızı tanıtmağa xidmət edir, hər yazısı Vətən üçün ismarıdı, ədəbi-mənəvi stimuldur, faktə verilən ikinci can, milli-mənəvi impulsdur...

Təvazökarlıq və principiallıq Mahir Həmzəyevin həyat devizidir, populizm, irrasional emosonallığı onun əməlində yoxdur, rasional düşüncə və bunu reallaşdırın hərəkət, gerizəkalılığa qarşı mübarizə, bizi qəbul etməyənlərə həqiqəti görməyə məcbur etmək bacarığı onun elmi, mədəni, və ictimai-siyasi fəaliyyət prinsiplərindəndir...

O, yaradıcılığında həmişə milli mənəviyyatda baş verən strateji problemləri diqqətdə saxlayır, milli təfəkkürün Qərb dünyasına integrasiyasının əpək yolunu qurur, böyük Abbasqulu ağa Bakıxanovun əsasını qoymuş, Yusif Vəzirin Litva tatarları barədə tarixi tədqiqatla zənginləşdirdiyi, professor Pənah Xəlilovun Sovet dönməndəki araşdırılmalarda ali məktəblərin Filologiya fakültələrində tədris edilmək üçün dərslik səviyyəsinə həllini tapdığı və professor Vaqif Arzumanlının həmin dövrün ideoloji tələblərinə uyğun inkişaf etdirdiyi Litva ilə ədəbi əlaqələri ləyaqətlə, da-ha dinamik bir templə və yeni

# AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN LİTVADAKI BÖYÜK ELÇİSİ - MAHİRAS GAMZAYEVAS

(Birinci məqalə - "Kreativ düşüncənin dəyərli nəticələri..." )

aspektlərdə davam etdirir... Bununla bağlı xüsusilə vurğulamaq istərdik ki, onun çalışmalarının əksəriyyətində xalqlarımız arasındaki tarixi, ədəbi, mədəni və ictimai-siyasi əlaqələrin yaranıb inkişaf etməsi, məzmun cəhətdən ayrı-ayrı vektorlarda formallaşması, qədim mədəni əlaqələrimizdən müasir dövrə xalqlararası və dövlətlərarası münasibətlərimizin optimallaşdırılması faktoru kimi istifaqə edilməsi və eləcə də bu qəbildən digər aktual mövzular Azərbaycan və Baltık dövlətlərinin istiqqlal tarixində ilk dəfə olaraq müstəqillik dövrünün mədəniyyət siyaseti doktrinasına uyğun ideoloji yanaşmalar və konseptual dəyərləndirmələrə söykənən yeni tədqiqat bucağı altında araşdırılır.

Geniş elmi potensiala malik istedad sahibi olan tədqiqatçının üslubunu ekspressivlik, kreativ düşüncə, milli əlaqəxarakterizə edir... Elmi problem və nəzəri prinsip kimi tarixilik həm monoqrafiyalarının, həm də ayrı-ayrı məqalələrinin əsas pafosunu müəyyənəşdirir. Mənəcə, peşəkar bir ədəbiyyatşunas kimi o, öz yazıları ilə ədəbi əlaqələr sferasının poetikasını zənginləşdirib, ona daha aydın intellektual və fəlsəfi pafos gətirməyə nail olub.

Mahirin tədqiqatlarında tarixi fakt zənginliyi müşahidə edilir və bu təbiidir, çünkü, ədəbi əlaqələr faktız məmkün deyil, bu sahə elmi bir sistem kimi faktlar əsasında baş verir və o, əldə etdiyi faktlardan asılı qalmır, sanki onları improvizə edir. Bu əsərlərdə müasir düşüncəmizin qəbul edə biləcəyi, müasir düşüncəmizin parametrləri ilə ölçüləcək ideyalar mövcuddur ki, bu mövcudluq tarixi faktı müasirləşdirir, ona gələcəyə gedış enerjisi verir... Bax, bu anlamda onun tədqiqatları çox qiymətlidir. Çünkü burada ədəbi əlaqələrə formal münasibət, konsist yanaşma yoxdur. Müəllif ədəbi əlaqə faktının ruhuna daxil olur, burada "əsəb hüceyrələrinin uclarını" dəqiqliklə təyin edir. Bu içdən gələn ədəbi nüfuzetmədə, tibbi anlamla desək - bu ədəbi invaziyada mən sxematizm görmürəm, əksinə, tam bir məlumatlılıq, peşəkarlıq və o rəhu duymaq xüsusiyətləri var Mahirde...

O, belə demək mümkündə, ədəbi əlaqələri yaradan situasiyaların bütün texnologiyasını incəliyinə qədər bilir, məhz elə buna görə də onların yüksək səviyyədə araşdırılmasına nail olur!

\*\*\*

Mahir Həmzəyev Litva-Azərbaycan əlaqələri müstəvi-

sində mühüm ictimai-siyasi işlər də aparır, Azərbaycan diasporunun strateji imkanları sferasında milli dövlətçiliyə və milli ideologiyaya sədaqətə və ardıcıl xidmət edir və dəyərli bir şəxsiyyət tipinə çevrilir. Belə maraqlı şəxsiyyətin

qədim mədəni əlaqələrimizdən müasir dövrə xalqlararası və dövlətlərarası münasibətlərimizin optimallaşdırılması faktoru kimi istifaqə edilməsi və eləcə də bu qəbildən digər aktual mövzular Azərbaycan və Baltık dövlətlərinin istiqqlal tarixində ilk dəfə olaraq müstəqillik dövrünün mədəniyyət siyaseti doktrinasına uyğun ideoloji yanaşmalar və konseptual dəyərləndirmələrə söykənən yeni tədqiqat bucağı altında araşdırılır.

O, 1958-ci ilin martın 8-də Quba rayonunda anadan olub. Digah kənd məktəbinde orta təhsil alıb, 1983-cu ildə isə Azərbaycan Dövlət Universite-

rasına üzv seçilib. 2009-cu ilde üç il müddətində LR Hökuməti yanında Milli İcmalar Şurasının sədri seçilib. 2009-cu ildə LR Baş naziri Andryus Kubilyusun Sərəncamı ilə Baş nazirin yanında Litvanın Milli Azlıqlar Məsələləri üzrə Koordinasiya Komissiyasına üzv təyin olunub.

2008-ci və 2016-ci illərdə LR Liberalları Sayudis Partiyasının xətti ilə Litvanın parlament seçkilərində iştirak edib. 2010-2012-ci illərdə LR Seyminin İqtisadiyyat komitəsi sədrinin, 2013-2014-cü illərdə isə Tehsil, Elm və Mədəniyyət Komitəsinin müşaviri olub.

2001-2018-ci illərdə LR Prezidenti, Seyminin sədri, Baş naziri, Mədəniyyət naziri və həmçinin Litvanın digər dövlət və hökumət qurumları tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrə layiq görürlüb. 18 dekabr 2009-cu ildə Litvanın Baş naziri A.Kubilyusun Sərəncamı ilə ona xüsusi təşəkkur elan edilib və "Litva" adının 1000 illiyinə həsr olunmuş "Fəxri ulduz" hökumət nişanı ilə təltif olunub, 19 noyabr 2004-cü ildə LR Hökuməti yanında Milli Azlıqlar Departamentinin "Xidmətlərə görə" gümüş medalı ilə mükafatlandırılıb.

13 mart 2006-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medali, 7 iyun 2006-ci ildə Litva Prezidentinin Fərmanı ilə "Litva qarşısında xidmətlərinə görə" dövlət medali ilə təltif olunub, 2011-ci il iyulun 4-də isə jurnalistika sahəsindəki nailiyyətlərinə görə Azərbaycanın "Əməkdar jurnalisti" fəxri adına layiq görürlüb.

M.Həmzəyev Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının üzvüdür (2002). Azərbaycan Yazarlar Birliyinin (AYB) fəxri üzvü (2006) və Litva Ədəbi Tərcüməçilər İttifaqının həqiqi üzvüdür (2016). AYB-nin "Ədəbiyyat qəzeti" redaksiya şurasının üzvüdür (2014). Litvanın "Yaradıcı təşkilatlar və Bədii sənət yaradıcısı statusu haqqında Qanun" a uyğun olaraq 2016-ci ilin may ayında LR Mədəniyyət nazirinin Sərəncamı ilə "Litvanın Bədii Sənət Yaradıcısı" statusuna layiq görürlüb.

\*\*\*

Litva-Azərbaycan dövlətlərə münasibətləri, eləcə də Azərbaycan dövlətinin beynəlxalq aləmdə çağdaş dövrə qazandığı siyasi, iqtisadi və

mədəni uğurlar haqqında M.Həmzəyev 1980-ci ildən üzübəri Litva dilində yazdığı siyasi-publisistik məqalələrə müntəzəm çıxış edir. O, 40 ilə yaxındır ki, Litvada ədəbiyyatımızı, mədəniyyətimizi, ümumiyyətlə Azərbaycanı ləyaqətlə təmsil və təbliğ edir. Yeri gəlmışkən, riyazi dille anlaşsaq, Mahir Həmzəyevin 1980-2018-ci illərdə xalqlarımız arasında tarixi, ictimai-siyasi, ədəbi-mədəni əlaqələri barədə yazdığı 400-dən artıq məqaləsi Litvada və Azərbaycanda işq üzü görüb...

Həmin publikasiyaların böyük hissəsi - ədəbi-bədii, kulturno-əraziyaların araşdırımları, ədəbi və tarixi əlaqələrə dair elmi-tədqiqi və publisistik məqalələr, bədii tərcümələr, litvaca və rusca tədqiqat işləri, ədəbi-tarixi esselər, həmçinin çoxsayılı siyasi-publisistik yazılar əsasən Litvanın həm respublika, həm də rayon qəzetlərində, bədii, elmi-populyar jurnallarda, ölkənin informasiya agentliklərinin saytlarında, xəbər portallarında və internet qəzetlərində dərc olunub. Bununla bağlı onun Litva dilində dərc edilmiş publikasiyalarından bəzilərinin - seçmələrin seçmələrini xatırlatmaq yerinə düşərdi:

"**Ədəbi əlaqələr haqqında monoqrafiya**". Vaqif Arzumanlıının 1979-cu ildə Bakıda buraxılmış "Azərbaycan-Litva ədəbi əlaqələri" kitabı barədə məqalə. Vilnüs, "Literatura ir menas", 1980; "Şərqiyan qapısı" kəhrəba diyarında". Səməd Vurğunun 1980-ci ildə Vilnüsədə çap edilmiş "Şərqiyan qapısı" adlı şeirlər toplusu barədə resenziya. Vilnüs, "Literatura ir menas", 1981; "Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı barədə". Vilnüs, "Literatura ir menas", 1982; "Baltikdən Qafqaza qədər". Litva xalq yazarı Antanas Venuolisın (1882-1957) yaradıcılığında Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı motiv və süjetlər. Vilnüs, "Literatura ir menas", 1982; "Azərbaycan ədəbiyyatının klassiki". Abdulla Şaiqin həyat və yaradıcılığı, onun Litva ədəbi klassiki Vintsas Kreve (1882-1954) ilə dostluq və yaradıcılıq əlaqələri. Vilnüs, "Tiesa", 1982; "Əbədi Odlar ölkəsi onu unutmur". Litva ədəbiyyatının klassiki V.Krevənin həyat və yaradıcılığı, onun Bakı dövrü (1909-1920), onun Azərbaycan ədəbiyyatı ilə əlaqələri haqqında. Vilnüs, "Komjaunimo tiesa", 1982; "Litva ilə bağlı əlaqələr".

(ardı gələn sayımızda)



tinin filologiya fakultəsinin qiyabi şöbəsini bitirib. 1984-1989-cu illərdə Litva Yazarlar İttifaqı və Azərbaycan Dövlət Universitetinin zəmanətə Vilnüs Universitetinin Litva filologiyası şöbəsində litvaşunaslıq ixtisası üzrə aspiranturada təhsil alıb. 1985-ci ildə Vilnüs Kitabsevərlər Cəmiyyətinin məsul katibi seçilib, 1994-cu ildənəse həmin təşkilatın sədridir. 1991-1992-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun (hazırda Azərbaycan Yaradıcılıq Fondu) İdarə Heyətinin üzvü olub. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının Litvada səlahiyyətli numayəndəsi təyin edilib. 2001, 2006, 2011 və 2016-ci illərdə Dövlət qurultaylarında iştirak edib və bu qurultaylarda indiyədək 4 dəfə Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş I, II, III və IV qurultaylarında iştirak edib və bu qurultaylarda indiyədək 4 dəfə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasına üzv seçilib.

1988-1991-ci illərdə Litva Millətlərərə Əlaqələndirmə Assosiasiyanın həmtəsisçisi və İdarə Heyətinin üzvü olub. 1990-1991-ci illərdə Litva Sayudis Seyminin üzvü olaraq fəaliyyət göstərib. 1991-ci ildən 2019-cu ilə kimi dəfələrlə Litva Respublikası (LR) Hökuməti yanında Milli İcmalar Şu-

